


Ötən əsrin sonlarında Azərbaycanın istiqlaliyyət əldə etməsi ədəbi-nəzəri irse münasibətdə mövcud stereotipləri aradan qaldıraraq milli-kulturoloji zəminə söykənən yeni baxışlar sisteminin əsasını qoymuş oldu. Məhz bunun neticəsində folklorşunaslığın, ayrı-ayrı problemlərinin, indiyədək tədqiqatdan kəndəra qalmış bir sıra aktual məsələlərinin yeni təfəkkür işığında öyrənilməsi və araşdırılması zərurəti yarandı. Son illərdə folklor, mifologiya, müqayisəli folklorşunaslıqla bağlı bir sıra tədqiqatların ortaya çıxması bu baxımdan diqqəti çəkir. Bu mənada filologiya üzrə elmlər namizədi Sevda İmanovanın "Folklor və magiya" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017) kitabı problemin fərqli aspektlərinin tədqiqi və öyrənilməsi baxımından aktuallıq kəsb edir. Bilindiyi kimi, folklorla magiyanın qarşılıqlı əlaqələri müasir folklorşunaslıq elminin maraq dairəsində olan məsələlərdən biridir. Indiyədək bu sahədə müyyəyən araşdırırmalar aparılsa da, problemin mahiyyətinə varılmamış, onun teməl prin-sipləri aşkarlanmaşıdır.

Tədqiqatın mövzusu Azərbaycan folklorşunaslığının ən mürəkkəb, çətin, nisbətən az öyrənilmiş bir problemini əhatə etməkdədir. Başqa sözlə, Sevda İmanovanın

qızıl zəngin material verən sahələrdən biri mərasim nəğ-mələridir. O, ənənəvi prinsiplərdən çıxış edərək mərasimlərin mövsüm və məsişət mərasimləri olaraq iki ən böyük qrupa bölündüyüünü vurgulayır. Həmçinin mərasim folklorunun öz janr tipologiyasına görə həm lirik, həm də dramatik növün əsas əlamətlərini özündə təcəssüm etdirdiyine diqqəti çəkir.

Sevda İmanovanın fikrincə, "Folklor, onun növləri və janrları xalqın istək və arzularının, adət və



masına, digər tərəfdən isə mövzunun təkamül kontekstində dərki nə imkan vermişdir.

Monoqrafiyanın nəzəri yekunu kimi səciyyələnən "Nəticə" bölməyi ayrı-ayrı fəsillərdə irəli sürülən fikir, qənaət və mülahizələrin ümumiləşdirilməsi, habelə tədqiqatın gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından diqqəti çəkir.

Tədqiqatın fəsilləri elmi şəkil-də təsnif olunmuş, bu da araşdırılan problemin bütün yönlerilə də-yərləndirilməsinə imkan vermişdir.

Monoqrafiyanın diqqəti çəkən məziyyətlərindən biri onun mövzu, problem, təhlil və tədqiq üsulu baxımından çağdaş folklorşunaslığın teləb və prinsiplərinə cavab verməsi, milli-nəzəri məfkurəyə söykənilərək yazılması, eyni zamanda uzun illər milli düşüncə sisteminin yerini tutmuş sovet ideologiyasının ənənəvi stereotiplərinin, yanlışlıqlarının təqnid, rədd və inkar olunmasıdır. Qeyd etmək lazımdır ki, bu aspekt özünü bütün tədqiqat boyu aşkar şəkildə bürüze verməkdədir.

Müəllif mövzu ilə bağlı ən mühüm tədqiqatları ümumiləşdirmiş, bu isə problemin təkamül prosesini geniş panorama izləməyə imkan vermişdir. Həmçinin monoqrafiya əvvəlki dövrün tədqiqat-

## "Folklor və Magiya"da tədqiqatın özünəməxsusluğunu

"Folklor və magiya" monoqrafiyası bu mövzuda yazılmış ilk tədqiqat əsəri kimi təqdirəlayıqdır.

Monoqrafiyanın ayrı-ayrı fəsilələrində araşdırılan problemin bu və ya digər aspektlərinin bütün yönlərilə səciyyələndirilməsini təmin etmək məqsədilə tədqiqat obyektinə yanaşma tərzinin fərqliliyinə mümkün qədər diqqət yetirilmişdir.

Belə ki, tədqiqatın ilk fəsli "Magiya, din, folklor və janr" adlanır. Tədqiq-qatçı burada magiya problemini folklor və din kontekstində səciyyəndirməyə çalışmışdır. Müəllif folklorla magiyanın qovuşdurulan məqamlara diqqəti çəkərək yazır: "Magiya ilə folkloru birləşdirən ortaq nöqtə magik söz kultlarıdır. Ovsunlar, tilsmilər, sözlü sehr formulları belə magik söz kultlarının izləridir.

Ovsunların, sehrin və magik elementlərin müyyəyən hissəsi əsatiri təsəvvürlərlə bağlı yaranmışdır. Bunların bir qismi tarixi Azərbaycan arealında qədim türk tayfalarının mifik təsəvvürləri ilə əlaqədar olmuşdursa, digəri zər-düştülük gö-rüşlərinin təsiri ilə yaranmışdır. Ayrı-ayrı kultlar, xüsusiən də təbiət hadisələri ilə bağlı ovsun və magiyalarda daha qədim təsəvvürlərin izləri nəzəre çarpmaqdadır".

Tədqiqatçının fikrincə, folklor və magiya əlaqələri baxımından diqqət yetirilməsi zəruri olan məqamlardan biri magik folklor janrlarıdır. "Bu janrlar birbəşə magiya ilə bağlıdır: burada magiya poetik strukturun bütün səviyyələrində hakimdir. Yəni əslində bunlar birbəşə magiyani təcəssüm etdirən folklor janrlarıdır". Monoqrafiya müəllifi həmin janrların əsasən iki nümunə: ovsunlar və cadularla temsil olunduğuuna diqqəti çəkir.

Monoqrafiyanın "Liro-dramatik folklor və magiya" adlanan ikinci bölmü adından da görüldüyü kimi, magiya problemi xalq ədəbiyatının lirik-dramatik janrları təmsilində dəyərləndirilmişdir.

Müəllifin qənaətincə, folklor və magiya əlaqələrinin semantik strukturu və tipologiyasının tədqiq-

ənənələrinin, mədəniyyətinin, qəhrəmanlıq düşüncələrinin, şivə və dialektlərinin, dünyaya baxışının, haqqə və ədəletə, xeyir və şərə olan münasibətlərinin şəhəri şəkildə, təfəkkürdən cəmiyyətə fəlsəfi inikasıdır". O həmçinin bunun "folklorun ilk növbədə yaddaş funksiyası ilə bağlılığından" qaynaqlandığına diqqəti çəkir.

Monoqrafiyanın "Epik folklor və magiya" adlanan sonuncu bölməndə magiya problemi xalq ədəbiyyatının epik janrı ilə bağlı şəkildə təhlil obyekti və çevrilmişdir. Burada müəllif xalq ədəbiyyatında magik səciyyəli obrazların tipoloji xüsusiyyətlərinə görə bir-birindən fərqləndiyi müləhizəsini irəli sürür ki, bu da elmi-nəzəri baxımdan yeni təsnifatdır. Onun fikrincə, folklorla magik görüşlərlə bağlı obrazlar tipoloji xüsusiyyətlərinə görə, iki qrupda təsnif oluna bilər:

"1) Bılavasıtə magik görüşləri təcəssüm etdirən obrazlar;

2) Magik cizgilərlə əlaqədar qəhrəman obrazları".

Monoqrafiya müəllifinin fikrincə, birinci qrupa aid olan obrazları birləşdirən tipoloji cizgi həmin obrazların poetikasında magiyanın əsas rol oynamasıdır. "Yəni bu obrazlar magiya ilə, sadəcə, əlaqəsi olan personajlar deyildirlər. Magiya bu obrazların poetikasını başdan-başa təşkil etməklə, həmin obrazların mahiyyətini, funksiyasını birbaşa müyyənəşdirir. Məsələn, folklorumuzda Salur Qazan, Alp Aruz, Koroğlu və s. kimi obrazlar vardır. Bu obrazların əsas tipoloji əlaməti qəhrəmanlıqdır. Onlar anadan qəhrəman kimi doğulur və bütün ömürləri boyu qəhrəmanlıq missiyasını həyata keçirirlər. Magiya belə obrazların poetik quruluşunun, sadəcə, bir səviyyəsini, yaxud bir cizgisini təşkil edir. Amma elə obrazlar da vardır ki, onlar mürəkkəb funksiya daşımalarına baxmayaraq, həmin obrazların poetik strukturunda əsas rolu magiya oynayır".

Problema bu rakursdan yanaşma tərzi bir tərəfdən tədqiqatın ayrı-ayrı fəsillərdə qaldırılan problemlərin biri-birini tamamla-

larında birtərəfli şəkildə təqdim olunmuş yanlış meyillərin aradan qaldırılması, gələcək araşdırımlar üçün elmi zəmin hazırlanması baxımından əhəmiyyətlidir. Müəllifin analogi təhlilləri problemin indiyədək öyrənilmemiş bir çox mübahisəli məqamlarının aşkarlanması imkan vermişdir. Qeyd edək ki, Sevda İmanovanın "Folklor və magiya" monoqrafiyasında həmçinin problemin nəzəri qoyulmuş kontekstində ayrı-ayrı tədqiqatçılarla polemikaya kifayət qədər yer verilmişdir. Araşdırma bəhs olunan problem haqqında sözün həqiqi mənasında canlı təəssürat yaratmaqdadır.

Bütövlükdə monoqrafiyanın elmi-nəzəri səviyyəsi yüksəkdir, müəllifin müha-kimələri, müləhizələri və qənaətleri maraq doğurur. Araşdırında təfərruatlılığı, sıratlılığı, lüzumsuz istinadlara yol verilməmiş, bütün məqamlarda qaldırılan problemin ümumiləşdirilmiş aspektde təqdimə çalışılmışdır.

İnanıraq ki, Sevda İmanovanın "Folklor və magiya" monoqrafiyası folklorşunaslığın müxtəlif problemləri ilə bağlı tədqiqat aparan alimlərin diqqətini cəlb edəcək, yeni-yeni araşdırımlara təkan verəcək, elmi-nəzəri mühitdə layiqincə dəyərləndiriləcəkdir.



Sənan İBRAHİMOV,  
filologiya elmləri doktoru,  
professor